

(Əvvəli Ətən sayımızda)

Bu məsoleyə, yeni morasimlərin ədəbiyyatla əlaqəsi məsolesinə bir qədər irəlidə toxunacağıq. Lakin əvvəlcən qeyd etməliyik ki, morasim-ədəbiyyat əlaqəsi öz monşoyı təxarixi inkışafı baxımından morasim-folklor əlaqəsidir. Daha doğrusu, morasim-dən ədəbiyyata gələn yol folklorlardan keçir.

Sovet elmüşünashığında folklor və etnoqrafiya ayrı-ayrı elm sahələri olsa da, onlar həm də birgə öyrənilirdi. Bu cəhətdən, L.M.Saburov yazar: "Artıq çoxdanlır ki, morasimlərlə hom etnoqraflar, hom də folklorşunasalar möşğül olaraq, onların işlənməsinin müxtəlif təraflarına fikir verirlər. Həyatda morasim və morasim poeziyası yanğış mövcuddur və onlara ... biri o bi-



Sakir Ərif oğlu ALBALIYEV,
AMEA Folklor İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru,
dosent,
albaliyevshakir@gmail.com

yektiv və subyektiv sobabləri var idi. Ob-yektiv sobablər folklorla ədəbiyyatın müna-siblərinə söykəndiyi halda, subyektiv sobablər sovet ideologiyasının "yeni ədəbiyyat", "əsil xalq ədəbiyyatı" yaratmaq kimi ideoloji məqsədlərindən irolu golardı.

Sözlü folklor ədəbiyyatla bilavasito bağlıdır. N.L.Kravtsov və S.Q.Lazutin rus folklorunu nozorda tutaraq yazarlar: "Folklor təkcə ideya dorinliyi baxımından deyil, hom də yüksək bədii keyfiyyətləri baxımından seçilir. Rus folklorunun bədii sistemi çox rongarəkdir. Rus folklorunda bılına, nağıl, atalar sözlər, nəğmə kimi əsərlərin janr formaları yaranmışdır. Onlardan bezi-ləri ədəbiyyatda də var. Ancəq homin janrlar ədəbiyyata xəiq yaradıqlığından gol-mışdır" [21, s. 10].

Öslində, müəlliflərin bu fikri ilə razılaşmamaq mümkün deyildir. Ədəbi növ və janrların, demək olar ki, hamis öz kökləri, monşoyı baxımından haradasa, hansı nöqtədə folklor gedib çıxır. Bu cəhətdən, ədəbiyyatda dram növü, onun facia, dram, komediya kimi janrlarının osasında bilavasito xalq dramları (tamaşa və oyunları) durur. V.Diyevin yazdığı kimi: "Dram öz inkişafının ilk mərhələsində xor, dia-loq, rəqs, pantomima və s. edən mür-rəkkəb bədii-morasim aktının tərkib elementi idi" [18, s. 72]. Eyni sözləri epik növ haqqında da demək olar. Məsolun, epik növün on monumental janrı romanıdır. V.V.Kojinovun yazdığı kimi: "Roman - yeni dövr ədəbiyyatında epik janrı böyük formasıdır. Onun on omumi cizgiləri insanın həyatın gedışatının mürokkəb formalarda təsvir edilməsi, hadisələrdə iştirak e-dən bir sira personacların taleyini ahət edən süjet coxxtəlilik, coxsosilik və bundan irolu golmaksız başqa janrlara nisbatan böyük höcmdir" [19, s. 328]. Lakin bədii ədəbiyyatın epik növünün bu "sah" janrı da öz kökləri etibarilə bilavasito folklorla bağlıdır. Prof. Mir Colal yazar: "Orta əsrlər, ümumiyətlə, roman dillərində yazılın əsərlərə belə ad (roman - Ş.A.) verirdilər. Sonralar bu ad ancəq bədii əsərlərin böyük

METODOLOJİ MƏSƏLƏLƏRİ BAYRAM PROBLEMINİN

risi olmadan, demək olar ki, təsadüf olunmur" [25, s. 3-8]. Göründüyü kimi, L.M.Saburova burada morasim poeziyası dedikdə folkloru nozorda tutur. Burada osas götürürlən bədii söz faktorudur. Keçmiş sovet ənənəsində sözlü folklor birbaşa ədəbiyyatın əsası, ilk pilləsi hesab olundu. Ona görə də folklor "şəfahi ədəbiyyat" adı altında filologiya fakültələrində tədris olundur. Bu cəhətdən, "folklor" termini ilə "şəfahi ədəbiyyat" termini bir-birindən fəqləndirilirdi.

Rus-sovet müəllifi N.Kravtsov yazar: "Folklor termini beynəlxalq aləmdə yayılmışdır. Bu terminin İngilterə, Fransa, ABŞ-da xalq yaradıcılığının bütün növləri (poeziya, musiqi, rəqs, yonma) və hətta inancılar və adətlər işarə olunur. SSRİ-də bu termin adı altında xalqın şəfahi poetik yaradıcılığı, homçının xalq mahnları, xalq müsiqi və rəqsleri başa düşültür. "Xalq poetik (yaxud şəfahi)" yaradıcılığın termini ilə yanışı "folklor" terminindən də tez-tez istifadə olunur" [20, s. 436-437]. Sitatdan göründüyü kimi, "folklor" termini sovet və Qurbə el-müşənəsliyində mona sorħədlorino, dəha doğrusu, ahət miqyaslarına görə fərqləndirdi. Qurbə xalqın kollektiv yaradıcılığının sözlü olan və olmayan bütün növləri folklor hesab olundurdu, sovet humanitaristlərinde folklorun sözlü mötnərlərinə "şəfahi ədəbiyyat" kimi yanışlırdı. Bu cəhətdən, morasim folkloru da sovet folklorşunaslığında şəfahi ədəbiyyat nümunələri sayılırdı.

Qeyd edək ki, keçmiş sovet ənənəsində folklorun, o cümlədən morasim folklorunun "(şəfahi) ədəbiyyat" hesab olunmasının ob-

formasına verildi. Orta əsrlərə səhərətə pan romanları osasın congavorloro hasar olunurdu (Ritsar romanları). Bu romanlarda igit, müstəsna congavorin sorgütü və səhərəti təsvir olunurdu" [4, s. 148]. Prof. Mir Colalın bu fikri ona osaslanan prof. Yegane İsmayılovaya müasir Azərbaycan romanının köklərini hom "Kitabi-Doda Qorqud" epusu, hom də ümumiyətə "Oğuznamə" epusu ilə olaqənləndirməyə imkan vermişdir. O yazar: "Maraqlıdır ki, müasir ədəbiyyatda on iri janr göstəricisi olan "roman" poetik tipologiyasına görə folklorla, epolsa, yəni dəstən janrı ilə əlaqədardır... Roman janrı öz monşoyı etibarilə orta əsrlər congavorlərindən bəhs edən dəstəndir. Bu cəhət onu tipoloji baxımından "Kitabi-Doda Qorqud"la yanaşı qoyur: orta əsrlər roman xalqlarının qohromanlarından bəhs edən dəstənlər "Roman" adlanmışdır. Homçının qədim və orta əsrlər oğuz xalqlarının qohromanlarından bəhs edən dəstənlər "Oğuznamə" adlanmışdır: "roman" janrı – roman xalqlarının milli epusu, "oğuznamə" janrı – oğuz xalqlarının milli epusu. Bu cəhətdən "roman" və "oğuznamə" tipoloji baxımından eynidir. Yəni qədim romanlar üçün "roman" nə roluysa, qədim oğuzlar üçün də "oğuznamə" əli o demək olub. Bu nöqtə müasir Azərbaycan ədəbiyyatında "Doda Qorqud" motivlərinin janr baxımından "böyümosunu", özünüñ dölgün ifadə formasını "roman" janrında tapmasına izah edir" [9, s. 368].

(Davamı 15-ci səhifədə)

METODOLOJİ MƏSƏLƏLƏRİ BAYRAM PROBLEMİNİN

(Əvvəli 6-cı səhifədə)

Eyni fikri bödii odobiyyatın lirik növü haqqında da demək olar. Lirika da öz mösəyinə folklorlardan götürür. Məsolon L.Timofeyev lirik növün on iki janrlarından olan poemə haqqında yazar: "Poema" - liro-epik janrı böyük forması, süjet-tohküy quruluşuna malik şeir osoarı, şeirlə yazılmış po-vest, yaxud romanıdır" [26, s. 286]. İndi isə poemanın mösəyi haqqında M.Cəlalın fikrini nozor salaq: "Poema" osında, qohramanmədi. Nadir soxsiyyotin va ya nadir bir hadisənə yüksək pafos ilə toronunmuno həsr olunan poemənin odobiyyatı tarixi boyunca müxtəlif nümunələri olmuşdur" [4, s. 135]. Buradın aydın olur ki, ya-zılı odobiyyatın möşəh janrı olan poeməda, əslində, qohramanlıq epsonundan yazılı odobiyyatı keçmişdir. Bütün bunlar göstərir ki, sovet folklorşunaslığında sözlü folklorun "şifaşı odobiyyat", yaxud "xalq odobiyyatı" adı altında ümumişlədirilməsinin ob-yektiyət osasalar və idi. Bu məsolə Azərbaycan el-əşq poeziyasının nü-munəsində dəha qabarqı görünür. Hotta o dərcədə ki, bizim əsriñ ov-villərində Azərbaycan folklorşunaslığında el-əşq poeziyasının folklor, ya-xun odobiyyat olması haqqında mütbə-hiso da yaramırdı. Mərhüm folklor-sūnası Böhlül Abdulla 2006-cı ilde çap etdirildiyi "Bödii yaradıcılıq imaci-lilik deyil" adlı möqaləsində aşiq şeiri-nin folklor hesab olunmasının qarşı çıxmışdır. O, bu zaman aşiq yaradıcılığında ya yazılı adibiyyatda olan bir çox seir janrlarının bir-birindən heç no ilə forqlanmadıyına osaslamışdır. Mos., prof. B.Abdulla möqalədə ya-zır: "M.P.Qafigin qoşmalarını Aşiq Əłəsgorin, Aşiq Əłəsgorin gözollom-lorının M.P.Qafigin adına tqidin edək. Qulşan, aqur bunları seçə bil-sən. Bos necə olur ki, bunların birləş-cisi yazılı, ikincisi sıfahı xalq odobiyyat-nununosu olur" [2].

Mühâbihiyâ sobab olmuş buru bâlik prof. Hüseyin İsmayılov belo münişeb bildirmiştir: "Vaqîfın qoşması Əlösgor qoşmasından forqlı olaraq göründüyün boydadır, Əlösorda iso qoşma ham enina, ham do derimino göründüyünden xeyli böyükdür. Dörinina ogora böyükdür ki, homin motrinin ham semantik, homa da poetik strukturunda arxestrukturlar lay-lay qalaqlanıb. Əslində, bu laylar aşiq sonotonının genezisini tokamulan dinamikasını bütün keçidiyi yolin mikromodelidir. Əlösgor qoşmasında sonat layı, toriqot layı, ata-baba layı vo s. var. Əlösgor o bazanın osasında yaradığını üçün bu laylar matno tofukkühründən şüzhüb golmılır. Əlösgor qoşmasının enina göründüyünden böyük olmasi dedikdo iso motrin dâha çox funkisiyalılığı nözordu tutulur. Əlösgor qoşmasının yaranma prosesinden aşagıdakı amillorlu şortlündürür: 1. Szav hasavi ilo; 2. Ifa torzi ilo; 3. Moclisin auditoriyası ilo; 4. Pragmatik möqsöd yoñolmos ilo; 5. Bodü-estetik oyldondurma funkisiyalari vo s. ilo. Aşiq Əlösgor qoşmasında motrin bodü-estetik oyldondurma istiqamoti onun çoxsaylı funksional elementlerindən yalnız biridir. Vo motrin bodü odobiyatla ortaq möqamı yalnız bu funkisiyalida lağdırıldı. Digar funkisiyalilar ilo folklorla bağlıdır. Əgor... Əlösgor ya-

zili edəbiyyat nümunəsi kimi ədəbiyyatşunaslıq metodları ilə öyrənilsə, onda onun sonət fenomenologiyasını şərtləndirən cəhətlərin heç ondan biri qəbul edilməlidir. (S. 16-17)

Gördürdük ki, yazılı adabiyatdaki qoşma ilə aşiq yaradılığında qoşma arasında olan forq müsiqi, ifa-çılıq, möcslisə bağlıdır. Aşiqlar öz şeirlərini, oşasən, toyılarda və bayramlarda oxuyurdular. Toy və bayram isə morasımdır. Buradan aydın olur ki, folklor şeirlərinin poetik ruhu bilavasitə morasımları bağlıdır. Folklor şeiri janrlarının yazılı adabiyatdakı ciniy janrlardan forqının müsiqi ilə bağlılığını prof. Sodnik Paşa Pir-sultanlı "qoşa qanad" adınlamışdır. O yazır: "Aşiq şeirini başqa poeziya nümunələrindən forqləndirən osas höftələndən biri onun söz və müsiqinə ahongı, töbötü ilə uyalarlığıdır, daha doğrusu, aşiq şeirləri ilə klassik saz havaları arasında qırılmaz bağlılıq mövcuddur. Saz müsiqisi vo aşiq şeiri qoşa qanad kimi qarsılıqlı tarazlıq qoruyarq, şifahı yaşına yaşıyanın imkan vo gücünü digər folklor nümunələrindən daha çox qoruyub saxlaya bilmışdır" [12, s. 102]. Buradan aydın olur ki, folklorlardan adəbiyyatda keçmiş şeir janrları folklorla alaşasını təmamilə itirmir. O, özünün kökləri etibarla daim folklorla bağlı qalır. Lakin o, bunulka beraber özünün osas xüsusiyyətini – morasımı müsiqi ilə olasılığını itir. Bu, özününda göstərir ki, şair-aşıqların qoşduqları şeirlər aşiq havacatinə uyğun goldayı, həldə, yazılı adəbiyyat nümayandaları olan şairlərin yaxşıqları şeirlər aşiq havacatinə uyğun golmır. Bunun səbabı odu ki, şair-aşıqlar şeiri müsiqi kökü üstündə qoşurlar. Bu da onu göstərir ki, şair aşıqların qoşduğu şeirlərin ruhunda, müsiqi var. Bu müsiqi isə adı müsiqi yox morasımı müsiqidir. Aşiq sonotonun taxirinə haradan baxılsıra-baxılsın, onun morasımıla oləcəsi da iman özünü göstərir. Aşiq tövəsəv tek-kosundan oxuyunda da, toyılarda, bayramlarda oxuyanda da onun fəaliyyət məkanı morasım olmuşdur.

İşin elmi nticəvo yənilikləri: Beləliklə, aparılmış tödqiş göstərdi ki, "bayram" probleminin osas metodoloji mosololərindən biri onun iki aspektinin bir-birindən forqlı folklorlakı obrazıdır. Bayramla onun folklor obrazı bir-birindən funksional tipologiyalarına görə forqləşir:

- a) Bayram morasımının özü onu içərə edənlərin arzu, istək, məqsəd, niyyətlərinin həyataya keçirilməsinə xidmət edir;
- b) Bayramın epik folklor mötlərindəki obrazı isə epik sütətin möntiqinə təbə obüb, homin mötənjin daşıdıcı epik ideyənin gerçəkləşməsinə xidmət edir.

İşin nozori vo praktiki ehomiyyəti: Məqəlonun nozori ohomiyyəti bu iş-dən bayramlar haqqında aparılacaq başqa tödqişlarda nozori qaynaq olaraq istifadə imkanları, praktiki ohomiyyəti isə ali məktəblərdə morasım folklorunun tədrisi prosesində praktiki vəsait kimi istifadə imkanları təli müüyyonlaşır.

ƏDƏBİYYAT

- I. Abdulla, B. Azərbaycan mərasim folkloru* B. Abdulla. - Bakı: Qismət, - 2005. - 208 s.

2. Abdulla, B. *Bədii yaradıcılıq imzalılıklı deyil* "Ədəsiyyat" q.z. - 2006. - 28 aprel

3. Abdullayev, B. Haqqın səsi. *B.Abdul-la. - Bakı:* Azərnarx, - 1989. - 144 s.

4. Cəlal, M. *Ədəbiyyatınşasının asasları*. M.Cəlal, P.Xalilov. - Bakı: Məarif, - 1972. - 280 s.

5. Əliyeva S.S. *Azərbaycan folklorunda qurbanverma motivi və onun ritual-mifoloji kökləri* (filologiya üzrə fəlsəfə doktoru dissertasiyası) - Bakı, 2020. - 171 s.

6. Xəvəri S.A. *Azərbaycan milli mədəniyyət sisteminde folklorun funksional struktur və tipologiyası* (filologiya elmləri doktoru dissertasiyası) - Bakı, 2018. - 332 s.

7. Xürümqizi A. *Azərbaycan marasimlərin folklor (Türk və dünən xalqları folklorlu tərtib-mixiyasıdır arasıdır)* A.Xürümqizi. - Bakı: Səda, - 2002. - 210 s.

8. İsmayılov, H. *Folklor: aktsion və absurd arasında Azərbaycan səfahı xalq adbiyyatının dair tədqiqləri*, XX cild. - Bakı: Səda, - 2006. - 5 s.

9. İsmayılova, Y. "Dədə Qorquq kitabı" və müasir Azərbaycan qəndili disinişincə. Y.Ismayılova. - Bakı: Elm, 2011. - 368 s.

10. Qafarlı, R. "Kitab-İ-Dədə Qorquq" un üçünçü əlyazmasız, yaxud "Kitab-Kürkəm işim" əlyazmasının R.Qafarlı, S.Rəsəsəy. - "Dədə Qorquq" jurnalı, - 2019. - № 2, - s. 3-39

11. Nahiyev, A. *Azərbaycan xalq adbiyyatı. II hissə: A.Nahiyev*. - Bakı: Turan Nəşriyati. - 2002. - 680 s.

12. Pirsultanlı, S.P. *Oğuz-əsisi sananlı nəzari masaları*. S.P.Pirsultanlı. - Bakı: Ozan, - 2002. - 208 s.

13. Rəsəsəy, S. "Kitab-Dədə Qorquq" süjetlərinin ritual-mifoloji semantikasından Kitab-Dədə Qorquq (məqəlləsər toplusu). - Bakı: Elm, - 2019. - s. 83-96

14. Rəsəsəy, S. *Oğuz mifinin paradigmaları*. S.Rəsəsəy. - Bakı: Sədə, - 2004. - 200 s.

15. Təhmasib, M. *Xalq ədəbiyyatımızda marasim və mövsim nəğmələri* (filologiya üzrə fəlsəfə doktoru dissertasiyası) - Bakı: 1945. - 133 s.

16. Yolçuları, G. *Mövsum marasimləri* G.Yolçuları. - Bakı: Xəzər Universiteti Nəşriyyatı, - 2009. - 218 c.

17. Bayurin, A.K. *Ocerk «Obrədovъ fol'glokrъ» Svod ginoograficeskix ponatii terminov. Narodnoe znania, fol'glokr, narodnoe iskusstvo, vip. 4.* - Moskva: Nauka, - 1988. - 144-146

18. Diev, V. *Ocerk «Drama» Slovarъ literaturovedcheskix terminov.* - Moskva: Praishevenie, - 1974. - s. 70-80

19. Kojinov, V.W. *Ocerk «Roman» Slovarъ literaturovedcheskix terminov.* - Moskva: Praishevenie, - 1974. - s. 328-331

20. Kravüv, N. *Ocerk «Fol'glokrъ» Svod ginoograficeskix ponatii i terminov. Narodnoe znania, fol'glokr, narodnoe iskusstvo, vip. 4.* - Moskva: Nauka, - 1988. - s. 436-440

21. Kravüv, N. *Russkoe ustnoye narodnoe tvorchestvo* N.I.Kravüv, O.S.Lazutin. - Moskva: Vsesoyuz. shkola, - 1983. - 448 s.

22. Pomeranueva, G. *Ocerk «Obrədovъ pesni» Slovarъ literaturovedcheskix terminov.* - Moskva: Praishevenie, - 1974. - s. 249-250

23. Pomeranueva, G. *Ocerk «Obrədovъ pesni» Slovarъ literaturovedcheskix terminov.* - Moskva: Praishevenie, - 1974. - s. 250-251

24. Putilov, B.N. *Ocerk «Funktionallagost' fol'glokrъ» Svod ginoograficeskix ponatii i terminov. Narodnoe znania, fol'glokr, narodnoe iskusstvo, vip. 4.* - Moskva: Nauka, - 1988. - s. 151-152

25. Saburov, L.M. *Ob izuchenii narodnix obrədov Fol'glokr i ginoografiya (shornik statistika)*. - Leningrad: Nauka, - 1974. - s. 3-8

26. Timofeev, L. *Ocerk «Fogma» Slovarъ literaturovedcheskix terminov.* - Moskva: Praishevenie, - 1974. - s. 286-287

27. <http://portal.uropastroenicsstructure/funkcionalavusturakr>